

*UOT 37.*

*Ülviiya Məmməd qızı İsmayılova  
fəlsəfə doktoru programı üzrə doktorant  
Gənclər Dövlət Universiteti*

## **YENİYETMƏLƏRİN MÜSTƏQİLLİYİNİN NÖVLƏRİ: İDRAK MÜSTƏQİLLİYİ, TƏLİM MÜSTƏQİLLİYİ, İNTELLEKTUAL MÜSTƏQİLLİK**

*Ульвия Мамед девушки Исламова  
докторант по программе доктора философии  
Гянджелинский Государственный Университет*

*04*

### **ВИДЫ САМОСТОЯТЕЛЬНОСТИ ПОДРОСТКОВ: ПОЗНАВАТЕЛЬНАЯ САМОСТОЯТЕЛЬНОСТЬ, УЧЕБНАЯ САМОСТОЯТЕЛЬНОСТЬ, ИНТЕЛЛЕКТУАЛЬНАЯ САМОСТОЯТЕЛЬНОСТЬ**

*Ulviiya Mammad Ismayilova  
doctorial student in the program of doctor of philosophy  
Ganja State University*

### **TYPES OF INDEPENDENCE OF ADOLESCENTS: COGNITIVE INDEPENDENCE, EDUCATIONAL INDEPENDENCE, INTELLIGENT INDEPENDENCE**

**Xülasə.** Müstəqilliyin səmərəli şəkildə tərbiyə olunmasını təmin edən bir sıra şərtlərinə münasibət bildirməklə yanaşı təlim prosesində və sinifdənxaric tədbirlər zamanı formallaşdırılan müstəqilliyin ayrı-ayrı növlərinin səciyyəvi cəhətlərinin, yeniyetməlik yaş dövrlünün psixofizioloji xüsusiyyətlərinin diqqət mərkəzinə gətirilməsi də vacibdir.

Məqalədə müstəqilliyin idrak müstəqilliyi, təlim müstəqilliyi, intellektual müstəqillik kimi növlərinin üzərində dayanılır.

*Açar sözlər:* müstəqillik, müstəqilliyin növləri, idrak müstəqilliyi, təlim müstəqilliyi, intellektual müstəqillik

**Резюме.** В статье отмечается, что важно обратить внимание как на характерные особенности отдельных видов самостоятельности подростков, которые формируются во время учебного процесса и во внеклассных мероприятиях, а также на психофизиологические особенности подросткового возраста.

В статье рассматриваются виды самостоятельности, такие как познавательная самостоятельность, учебная самостоятельность, интеллектуальная самостоятельность.

**Ключевые слова:** самостоятельность, виды самостоятельности, познавательная самостоятельность, учебная самостоятельность, интеллектуальная самостоятельность

**Summary.** The article notes that it is important to pay attention both to the characteristic features of certain types of independence, which are formed during the educational process and in extracurricular activities, as well as the psychophysiological characteristics of adolescence.

The article discusses the types of autonomy, such as cognitive independence, educational independence, intellectual independence.

**Keywords:** independence, types of independence, cognitive independence, learning independence, intellectual independence

Mövcud ədəbiyyatda müstəqilliyin aşağıdakı növlərinə münasibət bildirirlər: idrak müstəqilliyi (I.Y. Lerner, M.I. Maxmutov, T.I. Şə-

mova və b.), praktik, təşkilati-texniki müstəqillik (E.Y. Qolant, Z.F. Ponomaryeva və b.), əql Müstəqillik (N.V. Kuxarev və b.), tətbiqi və təd-

ris müstəqilliyi (T.S. Panfilova, N.A. Polovnitskaya və b.), içtimai-siyasi, yaradıcı müstəqilliğ (V.I. Andreyev, Y.A. Ponomarev, M.Q. Yaroshevskiy və b.), məmək müstəqilliyi (A.I. Koçetov, V.Y. Yanotovskaya və b.).

Biz bu təsnifata mənəvi müstəqilliyi olava edə bilirik.

Müstəqilliyin səmərəli şəkildə təbiyə olunması tamnı edən bir sıra şərtlərinə müsbət bildirməklə yanaşı təlim prosesində və sinifdən xarici tədbirlər zamanı formalasdırılan müstəqilliyin ayrı-ayrı növlərinin səciyyəvi cəhətlərinin, konkret yaş dövrünə, o cümlədən biziñ tədiqatlılığı olduğunu kimi, yeniyetməlik yaş dövrünün psixofizioloji xüsusiyyətlərinin diqqət mərkəzindən gətirilməsi da vacibdir.

Qeyd olunan müddələrlə asanlanaraq, təlim prosesi və sinifdən xarici tədbirlər üçün səciyyəvi olan idrak, təlim və intellektual müstəqilliyi nəzərdən keçiririk.

**İdrak müstəqilliyi.** Mövcud adəbiyyatda idrak müstəqilliyinin mahiyyəti, məqsəd və vəzifələri, xüsusiyyətləri müxtəlif şəkildə nəzərdən keçirilir. Tədqiqatçılarından bəziləri bu kategoriyaya yanaşmadı onun fəaliyyətönlü tərəfi, digər tədqiqatçılar psixoloji aspektinə diqqət yetirirlər.

M.A. Danilovun qonaqtınca, idrak müstəqilliyi, ilk növbədə masələni, problemi, tapşırığı, göstərişi anlaşımda onların həlli yollarını tapşırma, başlıcanı diqqət qatdırmaqla və həlli yollarını müəyyənləşdirməkdə, nöticələr çıxarmaqda ağla və dorrağa güvənməkdə, öz mövqeyi iləri sürməkdə və müdafiə etməkdə ifadə olunur (1).

Yeniyetmələrin idrak müstəqilliyi təlim prosesinin təkiliyində başlıca amillərdəndir.

Müllimlilik peşasına bağlı olun, hər bir şaxsi pedagoji fəaliyyətin ilk günlərindən belə bir sual düşündürür: necə etməli ki, şagirdlərdə öz fənninə maraq oyadım?

Qabaqcıl müllimlər isə fikirləşiridər: şagirdlərlə işi necə qurmaq lazımdır ki, onlarda bilişlər müstəqil olaraq əldə etmək tələbatlı formalaşın? Az keçmiş bu suala cavab təpirlər. Bu müllimlər öz şagirdlərinin təhsil nöticələrindəki dəyişiklikləri müşahidə edarək, belə ki qonaqtınlara, dərslərin texniki təchizatının yüksək səviyyədə olması, müllimin öz fənnini yüksək bilməsi şagirdlərin öz müstəqil idrak fə-

liyyətlərini şüpheli suradə layihələndirmələrindən ötrü hələ kifayət deyildir.

İdrak müstəqilliyinin mahiyyətinə goldikdə, müxtəlif yanşımalar mövcuddur. Alımların bir qismi problemin fəaliyyət tərfinə üstünlük verir. Digərlər daha çox psixoloji tərəfini əsas götürür, idrak müstəqilliyini məktəblilərin, o cümlədən V-IX sinif şagirdlərinin məqsədönlü yaradıcı axtarış prosesində dərkətməyə cəhd və bacarıqın formalasdırılması kimi nəzərdən keçirirler.

İdrak müstəqilliyinin təzahür formalları isə, yeniyetmələrin idrak tapşırıqları hələtə bacarıqında ifadə olunur ki, bu da öz növbəsinde yeni bilişlərin qazanılmasına və yeni hallüssülərin mənimsəməsi imkan verir. İdraki tapşırıqlar heç də yalnız idrak müstəqilliyinin təzahür forması olağanla məhdudlaşdır, eyni zamanda “onun formalasmasının pedagoji vəsaitisi” kimi özünü göstərir. Oduñ ki, qabaqcıl müllimlər öz fəaliyyətlərində haqqında danişan problemə münasibətdə şəxsiyyətönlü yanaşmadan daha çox fəaliyyətönlü yanaşmaya üstünlük verirlər.

İdrak müstəqilliyi şəxsiyyətin keyfiyyəti olmaqla bir-birinə təsir edən və bir-biri ilə qarşılıqlı əlaqədə və fəaliyyətdə olan daxili və xarici amillərin təsiri altında formalaslaşır və inkişaf edir.

Daxili amillər yeniyetmənin şəxsiyyət keyfiyyətlərinin (təbii qabiliyyətlərinin, irads, temperament və s.) mahiyyətini ifadə edir və həyat fəaliyyəti və təlim prosesində qazanılan bilişlər və onların əldə olunma metodlarını nəzərdə tutur.

Xarici amillər – yeniyetmələri əhatə edən bütün vülkədə ssosium və sosial mühit, təhsil prosesinin təsisidir.

İdrak müstəqilliyi – daxili təhsilənmə sistemi və onların xarici təzahürü, başqa sözə, özünütəhsil üzrə praktik fəaliyyətdir. İdrak müstəqilliyinin inkişafının yüksək səviyyəsinin ən mühüm olamlarından biri qarşıda dayanan məqsədə yetmək üçün yeniyetmələrin bütün ssayırlarının nəzərdə tutulmuş vəzifələri yerinə yetirməsinə cəhdlidir.

Bir sıra hallarda yeniyetmələrdə idrak müstəqilliyi aşağı səviyyədə təşəkkül tapır. Bunu, təbii ki, sabablıları vardır. Həmin sabablırla aid olılar:

Yeniyetmələrin müstəqilliyinin növü: idrak müstəqilliyi, təlim müstəqilliyi, intellektual müstəqilli

marhələlərindən yaxınдан iştirak etməlidirlər. Başqa sözə, yeniyetmələr təlim fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsinə, təhliliyin, qiymətləndirilməsi və təshihinə cəlb olunmalıdır. İşin forma və metodlarının seçiminə, müstəqil qarət qəbulunda onlara şərait yaradılmalıdır.

Müstəqil idrak fəaliyyətin bi sistem olmaqla aşağıdakı komponentləri özündə birləşdirir:

1) məzmun yönümü (anlayışlarda, yaxud qavrayış və təsəvvürlərdə öz ifadəsinə tapan bilişlər);

2) operativ yönüm (müxtəlif fəaliyyətlər, fəaliyyətin ham xarici, ham də daxili planda baranıq və priyomlara həyata keçirilən emalıyyatları; məzmun yönümü (yeniliklər, həlli əsərləri; şəxsiyyət yəni sosial taciribəsi, ideyaları, baxışları, qabiliyətləri və keyfiyyətləri).

Mövcud adəbiyyatda təşəkkürün faal olmasına, onların program materiallarında başlıcanı ayrd etməyi bacarmaması, problemin həlliinə dair səmərəli planın təlimək; 8) qazanılmış bilişlərdəki formalizm; nəzəri bilişləri tətbiqdən tətbiq etməyi bacarmaması və s.; Yeniyetmələrin müstəqil idrak fəaliyyətinə aşağıdakı komponentləri özündə birləşdirir: ümumi və xüsusi idrak tapşırıqlarının şagirdlər tərəfindən müəyyənləşdirilməsi (tədris situasiyasının qurulusunda məqsədi şemk, vəzifələri təsəvvürlündən gətirə biləmək bacarığı); idrak tapşırığının həlli aparan fəaliyyətin adekvat əsillərinin seçiləsimi, müəyyənləşdirilməsi və tətbiqi (onun həlli məqsədi ilə yolların və vəzifələrin müəyyənləşdirilməsi bacarığı); qarsıda dayanın vəzifələrin necə həyata keçirildiyini öyrənmək dən ötrü nəzərdə emalıyyatlarının yerinə yetiriləməsi (izləm).

Mövcud adəbiyyatda idrak müstəqilliyinin bir-biri ilə qarşılıqlı əlaqədə və fəaliyyətdə olan üç komponentinə münasibət bildirilir: 1) motivasiya-yönü; 2) irad; 3) məzmunyönlü-emalıyyatlılı.

İdrak müstəqilliyi müstəqil idrak fəaliyyətindən həyata keçir. İdrak müstəqilliyinin inkişafı yeniyetmələrin faal idarəolunan müstəqil idrak fəaliyyətinə cəlb olunması ilə mümkündür. İdrak müstəqilliyinin inkişafı problemlə kompleks yanaşmanı, psixoloji, sosial və didaktik cəhətləri nəzərdə alıñğız zorurəto çevirir.

İdrak müstəqilliyini inkişaf etdirmək üçün V-IX sinif şagirdləri təhsil fəaliyyətinin bütün

mərhələlərindən yaxından iştirak etməlidirlər. Başqa sözə, yeniyetmələr təlim fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsinə, təhliliyin, qiymətləndirilməsi və təshihinə cəlb olunmalıdır. İşin forma və metodlarının seçiminə, müstəqil qarət qəbulunda onlara şərait yaradılmalıdır.

Müstəqil idrak fəaliyyətin bi sistem olmaqla aşağıdakı komponentləri özündə birləşdirir:

1) məzmun yönümü (anlayışlarda, yaxud qavrayış və təsəvvürlərdə öz ifadəsinə tapan bilişlər);

2) operativ yönüm (müxtəlif fəaliyyətlər, fəaliyyətin ham xarici, ham də daxili planda baranıq və priyomlara həyata keçirilən emalıyyatları; məzmun yönümü (yeniliklər, həlli əsərləri; şəxsiyyət yəni sosial taciribəsi, ideyaları, baxışları, qabiliyətləri və keyfiyyətləri).

Mövcud adəbiyyatda təşəkkürün faal olmasına, onların program materiallarında başlıcanı ayrd etməyi bacarmaması, problemin həlliinə dair səmərəli planın təlimək; 8) qazanılmış bilişlərdəki formalizm; nəzəri bilişləri tətbiqdən tətbiq etməyi bacarmaması və s.; Yeniyetmələrin müstəqil idrak fəaliyyətinə aşağıdakı komponentləri özündə birləşdirir: ümumi və xüsusi idrak tapşırıqlarının şagirdlər tərəfindən müəyyənləşdirilməsi (tədris situasiyasının qurulusunda məqsədi şemk, vəzifələri təsəvvürlündən gətirə biləmək bacarığı); idrak tapşırığının həlli aparan fəaliyyətin adekvat əsillərinin seçiləsimi, müəyyənləşdirilməsi və tətbiqi (onun həlli məqsədi ilə yolların və vəzifələrin müəyyənləşdirilməsi bacarığı); qarsıda dayanın vəzifələrin necə həyata keçirildiyini öyrənmək dən ötrü nəzərdə emalıyyatlarının yerinə yetiriləməsi (izləm).

Mövcud adəbiyyatda idrak müstəqilliyinin bir-biri ilə qarşılıqlı əlaqədə və fəaliyyətdə olan üç komponentinə münasibət bildirilir: 1) motivasiya-yönü; 2) irad; 3) məzmunyönlü-emalıyyatlılı.

İdrak müstəqilliyi müstəqil idrak fəaliyyətindən həyata keçir. İdrak müstəqilliyinin inkişafı yeniyetmələrin faal idarəolunan müstəqil idrak fəaliyyətinə cəlb olunması ilə mümkündür. İdrak müstəqilliyinin inkişafı problemlə kompleks yanaşmanı, psixoloji, sosial və didaktik cəhətləri nəzərdə alıñğız zorurəto civarıv.

Bizim fikrimizcə, təlim müstəqilliyi dedikdə, məktəblilərin, o cümlədən yeniyetmənin öz qarsısında müxtəlif təlim vəzifələri qoyaraq onları başqasının köməyi olmadan müstəqil şəkildə yerinə yetirməsi böyük dülşəmdir. Təlim müstəqilliyinin şagirdin şəxsi arzusuna rəğmən şurulular olaraq bu və ya digər fəaliyyəti yerinə yetirmək tələbatı ilə bağlıdır. Başqa sözə, müllimin əsas məqsədindən nail olmaq üçün qarsısına kompleks vəzifələr qoyul. Həmin vəzifələrə daxilidir: şagirdlərdə özünütəhsil və özüntütsilsə və özüntüñçəfa hazırlığın formalasdırılması.

Təlim müstəqilliyi. Məktəblilərdə, o cümlədən V-IX sinif şagirdlərində təlim müstəqilliyinin formalasdırılması aktüaliyə kəbdən problemidir. Bu, onurla bağlıdır ki, məlisir müllimin təlimin əsas məqsədindən nail olmaq üçün qarsısına şagirdlərə özünütəhsil və özüntütsilsə və özüntüñçəfa hazırlığın formalasdırılmışdır.

Təlim müstəqilliyi zamanı sağıldı maraqlı, təşəbbüskarlıq, idrak fəaliyi, öz qarşısına vəzifə qoymaq, öz işini planlaşdırmaq bacarığı kimi keyfiyyətlər xas olmalıdır. Ev şəraittində valideyn usağın hər addımını izlədi, daim başı üzərində dayandıqda, hər bir işi onu əvvəzində gördükdə, tabii ki, həmin oğlunda, qızda müstəqilliyin təşəkkül tapın formalaşması çatın olacaqdır. Bunun xoşgalmaz nəticəsi özünü məktəbdə göstərəcəkdir. Uşaq təlim müstəqilliyinə alısmışdır qatılık çəkəcəkdir.

Yeniyetmələrin müstəqil təlim fəaliyyəti - na somarlı rəhbərlik etməkdən ötrü müstəqil işin aşağıdakı əlamətlərin müyyənləşdirilmək lazımdır: 1) mülliimin tapşırığı; 2) mülliimin rəhbərliyi; 3) yeniyetmələrin müstəqilliliyi; 4) mülliimin bilavasitə istirakı olmadan tapşırığın yerinə yetirilməsi; 5) yeniyetmələrin fəaliyi.

Müllimin sinifında yeniyetmələrin təlim müstəqilliyinə nail olmaç üçün müxtəlif metodik təlimatlarından yaddaşdan istifadə edilə bilər. Məktəbilərin təlim əməyinin bacarıq və vərdişləri sistemlə ilə silahlandırmış vəzifəsi iştirakı sürüməz, təlim prosesi düzgün planlaşdırılmış və somarlı şəkildə, uğurla həyata keçirilə biləm. Təlim müstəqilliliyi, təşəbbüskarlıq, axtarıcı fəaliyi - mülisər məktəbin ideal məzununun portretini müyyənəşdirən böyük xüsusiyətlərdür.

Tabii ki, bu xüsusiyətlərin asası məktəb illərində - ibtidai siniflərdə qoyulur, orta məktəb yaşlarında və yuxarı siniflərdə bu isə davam etdirilir. Əgər dərsda şagird müstəqil işləmək qabiliyyətini nümayis etdirə bilmirsə, deməli, bunu ona öyrətməyiblər, bə fəaliyyəti onu alısmışdır. Yeniyetmələr bir sırə hallarda böyüklerin köməyi olmadan keçinməyi, tədris və təlimdən kanar tapşırıqları yerinə yetirməyi bilmirlər. Bu işi bacarmaları üçün aşağıdakılardır:

1. Psixoloji hazırlıq. Bu hazırlıq özü üçün psixoloji baxımdan lazımlı olanı vəzifəyi və rəhatlığı yaratmaq qabiliyyətinin nəzərdə tutur.

2. Yeniyetmə özüñütblihil və özünüñülmətdən elementar vərdişlərinə yiyənləndirməlidir.

3. Yeniyetmə özünün təlim fəaliyyətinin gedidinisi və ümumi nəticəsinə qabaqcədan görəmək bacarığına sahib olmalıdır.

4. Tapşırıqların yerinə yetirilməsinin bütünləşmələrləndən təşəbbüskarlıq və yaradıcılıq üçün şərait yaradılmalıdır.

Səxsiyyətin müstəqilliyi, vəziyyətdən asılı olaraq, müxtalif növlərdə olur. Məktəblilərdən ötrü təlim müstəqilliyi lazımdır, məktəbdən kənardır, adəton "gündəlki" (adi) müstəqillik mövcud olur (meydana gəlir). Bu iki mövqə siz su-ratda qarsılıqlı olacaqdır.

Yeniyetmələrin müstəqilliyinin yəصادıcı fəallığının inkişafı fasiləsiz olaraq müstəqilliyin aşağı saviyəsindən, yəni adı soviyyili müstəqillikdən, yüksək soviyyəyə - yəصادıcı müstəqilliyə qədəm qoyur. Yeniyetmənin müstəqilliyinin təbiyə olunmasında və inkişaf etdirilməsi vəzifəsi adı müstəqilliyin yəصادıcı müstəqilliyi keçməsi prosesinin idarə olunmasından ibarətdir.

Sinifdənaxaric məşğalılarda yeniyetmələrin təlim müstəqilliyinin xarakterini əsasən müstəqilliyin dörd soviyyəsini müyyənəşdirmək olar:

*Birinci soviyyə - sadə (adi) müstəqillikdir.* Bu soviyyə mövced bikişlərin sədə yada salınmasının tələb edən müvafiq tapşırıqların yerinə yetirilməsi zamanı təzahür edir. Müstəqilliyin birinci soviyyəsinə dayanan, lakin hələ onun ikinci soviyyasına adamlanmış yeniyetmə üzərində düşən vəzifələrin hədəfəndən gəlməyə çalışır ki, yoldaşlarından geridə qalmasın.

*Müstəqilliyin ikinci soviyyəsi variativ müstəqillik adlandırma bilər.* Müstəqillik bu soviyyədə mövced bir neçə qaydaya asaslanan bacarıqları, təriflərdə (müyyənləşdirilmələrdə), mühakimə obrabızlarından və s. üzərə çıxır, onların birini görürək, yeni tapşırığın müstəqil yerinə yetirilməsindən ordan istifadə etmək lazımdır. Müstəqilliyin ikinci soviyyəsində müqayisə, tutuşdurma, təhlil, tərkib və s. b. kimi təfsiklər əməyiləri yerinə yetirdiklərini göstərirək, ona verilmiş tapşırığın, göstərişin şərtlərinin təhlil süzügcəindən keçirən yeniyetmə sərəncamında onun vəzifələrin köməyiylə tapşırığın həlli vəzifələrinin müyyənəşdirir, onların müqayisəsinə aparır, an somarlısını sevir.

*Müstəqilliyin üçüncü soviyyəsi qismən-axtarıcılıq müstəqilliyidir.* Bu soviyyədə yeniyetmənin müstəqilliyi bu və ya digar bir fənn üzrə dərsliklərin (mosalon, bizim tədqiqatda Azərbaycan tarixi, ədəbiyyat və Hayat bilgisi dərsliklərinin) müvafiq bölməsi üzrə tapşırıqların həlli üçün müyyən qayda və qanunlarından faydalanaq bacarığını nümayis etdirməklə meydana çıxır.

Yeniyetmələrin müstəqilliyinin növləri: idrak müstəqilliyi, təlim müstəqilliyi, intellektual müstəqillik

Qismən-axtarıcılıq müstəqilliyi səviyyəsi şəraitində yeniyetmədən daha çox qılı fəaliyyəti priyomlarından istifadə etmək tələb olunur. O, müqayisə, tutuşdurma, təhlil, tərkib, qruplaşdırma, sistemləşdirme, ümumiləşdirme aparma, natiçəyərək kimi əməliyyatları bacarmalıdır. Yeniyetmənin fəaliyyətyində nəticələr nəzarət, və özünənəzarət mühüm rəla malik olmalı, o, özünən təlim fəaliyyətini müstəqil şəkildə planlaşdırmağı və təskil etməyi bilməlidir.

Orta məktəb yaşlı şagirdlərin psixoloji xüsusiyyətləri, hər şeyi öyrənmək həvəsi, həssaslıq, yeni biliklərə yiyələnməye möyilliğ, mübalilim və verdilə bilik və məlumatların hamisini minimsəmək və onlardan faydalanaq arzusunu idrak fəallığının inkişafından ötrü əlverişli şərait yaradır. Dərsdə şagirdlərin təlim müstəqilliyi aşağıdakı keyfiyyətlərə əzindən birləşirməlidir: uzaqgörənlilik, təşəbbüskarlıq, özünüñiqmətdərmiş, özünənəzarət, təlimdən yəصادıcı nümayis etdirməyə hazır olmaq, fəaliq, şürlüluq.

Təcrübəli müllimlər, o cümlədən Azərbaycan tarixi, ədəbiyyat və Hayat bilgisi fənlərinə tədris edən müllimlər yeniyetmələrin müstəqillik, fəaliq, şürlüluq və təşəbbüskarlıq rüməyiş etdirdikdə onların fəaliyyətini təqdir edirdilər. Bu, şagirdləri həvəsləndirir, onların müstəqilliyi ruhlandırır.

Yeniyetmələrin müstəqilliyinin inkişafı aşağıdakı pedaqoji şərtləri təmin edirid:

- 1) müstəqil təlim əməyini hər bir şagirdin (istirakçılarının qarsılıqlı fəaliyyətinin lider və demokratik tipi ilə qrup işi) biləvəsiti cəlb olunması məqsədi ilə onların qrup birləşkərinin müxtəlif növləndən istifadə;

- 2) tələbətən ideyəyən və şagirdin müstəqil fəaliyyətdən istifadəni həyata keçirən xüsusi tapşırıqlar sistemi.

Şagirdlərin müstəqilliyi - ümumtəhsil məktəblərində uğurlu təlimin rəhnidir. Odur ki, vaxtında şagirdlərin müstəqilliyi üzrə sistemi, məqsədyönlü və fasılısız iş aparıldıqda, onlarda idrak müstəqilliyi, təlim müstəqilliyi və intellektual müstəqillik formalasdırıldıqda, sonrakılarda bu keyfiyyət dəha da inkişaf edərək təkmilləşir. Yeniyetmənin təlim müstəqilliyi onun bir şəxsiyyət kimi inkişafının, özünən təşəbbüsünə və istiqayəsinə asaslı biliklərinin genişləndirilməyinən, təcrübəsinə, hayatı bacarıq və vərdişlərinə zənginləşdirilməyinən tərəflərinəndən bərdir.

Yeniyetmənin müstəqilliyə tələbatı onun idrak fəallığı, maraqlı, yaradıcı istiqaməti, təşəbbüskarlığı, qarşısına məqsəd qoymağı və öz işini planlaşdırmağı vasitəsilə həyata keçirilir.

Məvəcud ədəbiyyatla tanışlaşdan bu qanacta golmək mümkündür ki, təlim müstəqilliyinin fenomeni xərci və daxili əlamətlərə malikdir. Xərci əlamətlərə aididir: şagirdlərin öz fəaliyyətlərinə planlaşdırması; mübalilim köməyi olmadan tapşırıqları yerinə yetirə biləmələri; yerinə yetirilən işin gedinə və nəticələrinə nəzarət, onun toshılı və təkmilləşdirilməsi.

Müstəqilliyin daxili təsərisini, hər şeydən avval təsəvvürlü-motivasiyənlü səhə, həmçinin başqasının köməyi olmadan yeniyetmələrin məqsədə çatmağa istiqamətlənmış səyəti təşkil edir.

*İntellektual müstəqillik.* Müvafiq intellektual (qılı) bacarıqların mövəcudluğu yeniyetməyə öz biliklərini müstəqil şəkildə genişləndirməyə və ümumələr və xüsusi məlumatlara uğurla yonşulmaya imkan verir.

İntellektual bacarıqlar dedikdə, şəxsiyyətin biliklər, təsəvvürlər və vərdişlərə əsaslanan, yeni situasiyalarda tədris işini möhsusdar şəkildə, keyfiyyətlə və vaxtılı-vaxtında yerinə yetirəndə fərdi və xüsusi hazırlanmış qabiliyyəti nəzərdə tutulur. İntellektual bacarıqlar yeniyetmələrin intellektual müstəqilliyinin və bi və ya digər fənn (masəlon, Azərbaycan tarixinin, ədəbiyyat, Hayat bilgisinin) üzrə təlim prosesinin ümumi faaliyyətdərlərinə imkan verir.

Ədəbiyyat, Azərbaycan tarixi və Hayat bilgisi fənlərinin təlimi təcrübəsindən yeniyetmələrin intellektual qabiliyyətlərinin inkişafı, onların yəصادıcı fəaliyi təlimin interaktiv metodlarının hom sinifında, hom da sinifdənaxaric məşğalılarda tətbiqəndə imkan verir. Onlar innovasiya, təsviri və istehlakçı fəaliyyətinin sistemli və qarşılıqlı olacaqdə əşyənləşməsinə istiqamətlərin. Bu tədbirlər yeniyetmələrin intellektual və yəصادıcı imkanlarını, analitik qabiliyyətlərinin inkişafını, təlimə motivasiyanın yüksəldilməsini təmin edir.

"Müstəqillik" anlayışına münasibətdə dəha məhdud bir anlayış rolunda müstəqil intellektual fəaliyyəti əks etdirən və proqnozlaşdırılan qabiliyyət kimi nəzərdən keçirilən "intellektual müstəqillik" çıxış edir.

Yuxarıda deyilənləri ümumiləşdirməli ol-saq deyə bilərik ki, müstəqilliyin növlərinə (idrak müstəqilliyi, təlim müstəqilliyi, intellektual müstəqillilik), onların hər birinin mahiyyətinə, məzmununa, məqsəd və vəzifələrinə bələd olan müəllimlər öz fəaliyyətlərində uğurlar qazanırlar.

**Problemin aktuallığı.** Müstəqilliyin növlərinə (idrak müstəqilliyi, təlim müstəqilliyi, intellektual müstəqillilik) müəyyənləşdirilməsi və onlardan ye-

niyetmələrin müstəqilliyinin inkişaf etdirilməsi baxımdan faydalanaq özünün aktuallığı ilə seçilir.

**Problemin yeniliyi.** Müstəqilliyin idrak müstəqilliyi, təlim müstəqilliyi, əqli müstəqillik kimi növləri diqqət mərkəzində dayanır.

**Problemin praktik əhəmiyyəti.** Məqalə gənc tədqiqatçılar, doktorant və dissertatlarda maraqlıdır.

### **Ədəbiyyat:**

1. Данилов М.А. Воспитание у школьников самостоятельности и творческой активности в процессе обучения // Советская педагогика, 1962, № 8
2. Архипов В.И. Развитие познавательной самостоятельности студентов в процессе усвоения учебных грамматических понятий: Автореф. дис. ...пед.канд.наук. Казань, 2007.

**E-mail:** emilya-hesenova@bk.ru

**Rəyçilər:** ped.ü.elm.dok., prof. A.N. Abbasov,

ped.ü.fəls.dok. L.A. Məmmədli

**Redaksiyaya daxil olub:** 09.10.2018